

# POETİK PAFOS VƏ LİRİK OVQAT ZƏNGİNLİYİ

**Məhərrəm Hüseynov**  
**Filologiya üzrə elmlər doktoru, professor**

(əvvəli ötən şənbə sayımızda)

Bu şeirlərdə təfərrüata uymur, ümumi-ləşdirici poetik ideyalara üstünlük verir və bütün hallarda lirik hiss və düşüncələr daha çox mühakimə səciyyəli olur. Emosional zəminde ümmümləşən misralar şeiri mücərrəd, cansız və soyuq təfərrüatlardan qoruyur. "Torpağın gücü" şeiri bunun bariz nümunəsidir:



Dağlarda əzeldən dağ qeyrəti var,  
Yağıya, oğruya boyun əyməyib.  
Dar gündə dostlar da biri-birinə,  
"Arxanda dağ kimi durmuşam", - deyib.

Nəbilər, Kərəmlər ən əziz qonaq,  
Dağlarda Koroğlu qalalar qurub.  
Özü igidlərə arxa olan dağ,  
Arxasın torpağa söykəyib durub.

Adilin bütün poetik təfərrüatları, aşılılığı hiss və fikirlərin vüseti belə bir qənaəti birmənalı şəkildə təsdiq edir ki, onun qələm məhsullarındakı lirik "mən" həzin və qayğılı, düşüncəli və dalındır. Onun poeziyası üçün doğma olan bütün bədii obrazların təzə və emosional çalarları müəllifin mürəkkəb hissələrini anlamını, analistik intellektini nümayiş etdirmək baxımından geniş imkanlıdır. Kövrək və sakit düşüncələrin, təlatümlü duyğuların, lirik həyəcan və təəssüratların yığcam və lakonik ifadəsinə çevrilmiş misralarda müxtəlif bədii priyomların sintezi aydın nəzərə çarpır. Üzərində düşünüb dayanlığı bütün anlayışları A.Həsənoğlu tutulu və məzmunlu şəkildə mənalandırmaqla poetik əlvanlıq yarada bilir, təsvir-tərənnüm predmetini təzadları, təlatümləri, fərəhleri və acıları ilə təqdim edir. Məhz buna görədir ki, onun bir bəndlik "Yağış" şeirindəki bədii sıqlitı irihəcmli əsərlərə siğışdırmaq da çətinlik yaradır.

Günəşin qızaran yanaqlarını,  
Qara libasıyla bağladı bulud.  
Tutduğu əməldən peşiman oldu,  
Göz yaşları töküb, ağladı bulud.

Adilin poetik qavrama diapazonu özü-nü "Daşlaşmış haray" poemasında, belə rus şairəsindən etdiyi tərcümə nümunəsində, topladığı hikmətli sözlərdə də göstərir.

Olduqca mənalı və mübaliğeli üsullar, lirik formalarla mətn kontekstində fəlsəfi fikirlər aşayılar. Lirik qaynaq, lirik mənəbə müəllifin poetik nəfəsinə təravət verir.

Şairin qəlbə ənənəvi mövzular üzərində çirpinanda da yeni hüdudlara varır, köhnənin özündə də məxsusi çalarlar üzə çıxarır.

"Daşlaşmış haray"dağı hikmət saçan ifadələrin təzad düşüncəsi poetik ünsiyət faktı kimi çox maraqlıdır, fəaldır. Təzad quruculuğunu onun ümumi fəlsəfi və sosial-psixoloji kontekstində nəzərdən keçirdikdə açıq-aşkar seçilir ki, bu hadisə və vəziyyətlərin daxili məntiqinə nüfuz etmək zərurətindən yaranır. Sanballı fikirlər, aforizmlər təzad qəliblərində meydana çıxır. Adilin yaradıcılığında təzad bolluğu, kontrastlar onun dünya hadisələrinə fəal və ehtiraslı münasibətindən, geniş fəlsəfi ümumiləşdirmə aparmaq meylindən irəli gəlir, əsərin üslubi-poetik strukturunda aparıcı xətt kimi ön cərgəyə keçir. Adilin üslubunda daxili məna strukturu ilə şərtlənməyən, zahiri effekt xatirinə işlənən söz oyunu, demək olar ki, yoxdur. Forma aludəciliyi olmadığına görə istisnasız olaraq emosional-ekspressiv yüksüklü poetik təsdiq və inkar hökmələr ifadə etmək vəzifəsini yerinə yetirir.

Son olaraq vurğulamaq istəyirəm ki, Adil Həsənoğlu Azərbaycan Dövlət Pedaqoji Universitetində əqidəsinə, dünya-görüşünə, fəal və iti intellektinə görə yaxşı tanınan, insanlığına, mənəvi zənginliyinə və daxili təmizliyinə görə hörmət və ehtiram edilən ziyanlılarımızdanndır. Onun şəxsiyyətində elmi təfəkkürlə en təbii insan duyğularının heyranedici sintezi vardır və o, öz alim-pedaqoq fəaliyyətini təsdiq edən, özünü yaxşı mənada başqalarından fərqləndirə bilən bir alim kimi müəllim-professor heyətinin, tələbələrin inam və etibarını qazanmışdır. O, dərin məzmunlu, aktual elmi əsərlərin müəllifi kimi tanınır. Əsərləri elmiliyi, profesiənallığı ilə seçilir ki, bu da onun dərin, sərəst elmi təfəkküründən xəbər verir. Onun elmi-pedaqoji fəaliyyəti əslinde maraqlı və son dərəcə orijinal bir şəxsiyyətin insanı xarakterinin güclü bir komponenti, elmi-mənəvi dünyamızı işləqli etmək üçün güclü bir enerjini xalq, Vətən naminə faydalı etmək prinsipidir.

Bu sıqlıtlı kitabın çapı Adilin şanlı yubileyinə - 60 yaşı tamam olan gün uğurlu doktorluq dissertasiyası müdafiə etdiyi vaxta təsadüf edir. Bu münasibətlə yazdığını və kitabın səhifəsində yer alan akrostixi oxuculara təqdim etmək, məncə, yerinə düşər.

**Adın möhürüdür etiqadının,  
Dağlar zirvəsindən ucasan, Adıl!  
İlahi lütfündən soruşa könlü,  
Lətafət şöləsi qucasan, Adıl!**

**Yetirdiyin pöhrə dolubdur bara,  
Uğurundan yansın qoy qəlbinqara,  
Bilik nur ciliyən ucalıqlara,  
İldirim qanad ol, uç asan, Adıl!**

**Ləl axtardın, gövhər çıxdı baxtına,  
Ehtiram qıl almış illik vaxtına.  
Yol açıbsan elmin şanlı taxtına,  
Layıqsən möhtəşəm tacə sən, Adıl!**

**İçindəki qeyrət elmin təkanı,  
Munis duyğuların vicdan məkanı,  
Ürəkdə təpəri, başda zəkanı,  
Doktor adından da uca san, Adıl!**

**Amalın olmayıb yerində sayan,  
Fəhminlə ürfanın fövqündə dayan.  
İldirim yetməyən, bulud çatmayan,  
Ən yüksək zirvəyə ucasan, Adıl!**